



HACIQABUL

№ 21
(680)

29 dekabr
2017-ci il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Hacıqabul rayon sakinlərinə Bayram təbriki

Əziz həqiqəbullular, hörmətli soydaşlarımız!

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü milli təqvimimizə tarixi bir bayram kimi həkk edilmişdir.

Öz milli, mənəvi dəyərlərinə həmişə hörmət və ehtiramla yanaşan xalqımız əsrlər boyu onları qoruyub bu günkü nəslə çatdırmağa müyəssər olmuşdur.

Müstəqil Azərbaycanın tarixində özünə möhkəm yer tutan bayramlar sırasında XX əsrin sonlarında hüquqi status qazanmış Dünya Azərbaycanlılarının Həmrəyliyi (31 dekabr) günü xüsusi ilə seçilir.

Yeni il bayramı ilə bir vaxta düşən Həmrəyliyi günü təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar tərəfindən də təntənə ilə qeyd olunur.

Müstəqil Azərbaycan Dövlətinin yaradıcısı Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onun həmişəyaşar hüququ qazanması sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndərimiz bütün siyasi fəaliyyəti dövründə azərbaycançılıq ideyalarının daha bir mükəmməl



tərkib hissəsi olan diaspor məsələsinə xüsusi diqqət yetirirdi. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatları

nin rolunu gücləndirmişdir. O, xaricdə yaşayan soydaşlarımızın Müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya Azərbaycanlılarının həmrəyliyi və birliyini təmin etmək məqsədi ilə Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayını keçirdi.

Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət

və qayğısı sayəsində Dünya Azərbaycanlılarının təşkilatlanması istiqamətində səmərəli və ardıcıl iş aparılır.

İndi xaricdə yaşayan hər bir soydaşımız regionda söz sahibi olan müstəqil Azərbaycanla qürur duyur, ölkəmizi özünün əzəli və əbədi vətəni sayır.

Artıq bir neçə gündür ki, Hacıqabulda da bayram tədbirləri keçirilir. Yeni il bayramı ilə bağlı şəhərin müxtəlif ərazilərində yolkalar bəzədilmiş, ayrı-ayrı əmək kollektivlərində bayramlarla bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Xüsusi ilə uşaqlarımızın qış tətilini mənalı keçirmələri, yolkalar ətrafında rahat şənəlmələri üçün hər cür şərait və imkan yaradılmışdır.

Hörmətli Hacıqəbullular!

Xalqımız üçün əziz olan bayramlar günündə hamınızı səmimi qəlbədən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti, bol ruzi-bərəkət arzulayıram.

Bayramlarınız mübarək, hörmətli soydaşlarımız!

**Ə.K.Muxtarov,
Hacıqəbul rayon İcra
Hakimiyyətinin Başçısı**

YENİ, 2018-Cİ İLİNİZ MÜBARƏK!



Hacıqəbullular bayramı şən və mənalı qarşıladılar



Dekabrın 29-da rayon Heydər Əliyev parkında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə şənlik keçirildi. Böyük yolkə ətrafında düzənlənən şənlik

də yüzlərlə uşaq, müəllimləri və valideynləri iştirak edirdi. Şaxta babanın uşaqlarla şən və əyləncəli zarafatları, uşaqların ifasında rəngəşəng mahnı, şeir və rəqslər şənliyə daha da rəngarə-

nglik gətirdi.

Bayram şənliyi şən əhval-ruhiyyə ilə günün ikinci yarısına kimi davam etdi.

"Hacıqəbul"

Rayon İcra Hakimiyyəti Başçısının Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinə növbəti diqqət və qayğısı



Dekabrın 28-də RİH Başçısı Əhməd Muxtarovun tapşırığı ilə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda 31 Dekabr -Dünya Azərbaycanlılarının Həm-

raylıq günü və Yeni il bayramı münasibəti ilə bayram çənliyi keçirildi. Qarabağ əlilləri və şəhid ailələrinin övladları üçün təşkil olunmuş tədbirdə uşaqlar Şax-

ta baba ilə şənəndilər, əyləndilər. Şaxta babanın onlara təqdim etdiyi hədiyyələr hər birinin sevincinə səbəb oldu. Tədbirdə iştirak edən RİHBA-nın məsul əməkdaşları bayram münasibəti ilə uşaqları və onların valideynlərini təbrik etdilər, Vətən yolunda şəhid olanlara isə allahdan rəhmət dilədilər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarova daim bizi diqqət və qayğısını əsirgəmədiyinə görə Qarabağ Əlilləri və Şəhid ailələri adından minnətdarlığımızı bildiririk.

İntiqam Abdulov,
Qarabağ Qaziləri
İctimai
Birliyinin sədri

Peşəsinin vurğunu

Ramil İbişov 1974-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub.1991-ci ildə qəsəbə məktəbini bitirdikdən sonra Bakı şəhərində texniki-peşə məktəbinə qəbul olunmuşdur. 1992-ci ilin oktyabr ayında Füzuli rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Ramil məlum hadisələrlə bağlı, ermənilərin torpaqlarımızı işğal etməsi ilə əlaqədar 4 il hərbi xidmətdə olmuş, Füzuli rayonunun Aşağı Veyşəlli, Horadiz və Əhmədialılar kəndlərinin müdafiəsində iştirak etmişdir.

Füzuli rayonunun işğaldan sonra 1993-cü ildə Ramilin valideynləri Hacıqabul rayonunda məskunlaşmış və o da hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıtmışdır.

1997-ci ilin mart ayından şəhər 4 saylı tam orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi pedaqoji fəaliyyətə başlayan Ramil İbişov, 2003-2006-cı illərdə pedaqoji təhsil almaq qayğısına da qalmış və Şirvan şəhər humanitar kollecində fiziki tərbiyə müəllimi ixtisası üzrə təhsil almışdır. 2008-2009-cu tədris ilindən pedaqoji fəaliyyətini şəhər 8 saylı humanitar-fənlər təmayüllü məktəb-liseydə davam etdirən gənc müəllim şagirdlərində vətənə məhəbbət, vətənpərvərlik hissləri aşılamağa müvəffəq olmuşdur. Odur ki, Ramil İbişovun rəhbərlik etdiyi gənc hərbiçilərdən ibarət komanda dəfələrlə "Şahinlər" hərbi oyununun qalibi olmuşdur.

2015-ci il aprel ayının 20-də Füzuli rayonunda keçirilən "Şahinlər" hərbi idman oyunlarının zona birinciliyində rayonumuzu təmsil edən komanda



yüksək peşəkarlıqla çıxış edərək 1-ci yere layiq görülmüş və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Bu ilin aprel ayının 27-də Sabirabad rayonunda keçirilən "Şahinlər" hərbi idman oyununun zona birinciliyində də Ramil İbişovun rəhbərlik etdiyi komanda 3-cü yere çıxmışdır.

R.İbişov gənclərin hərbi vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədi ilə müxtəlif tədbirlər keçirmiş, şagirdlər bu tədbirlərdə həvəslə iştirak etmişlər. Onun şagirdlərinin sorağı C.Naxçıvanski adına hərbi məktəbdən, ölkəmizin ali hərbi məktəbindən də eşidilir. R.İbişovun dərslərini şagirdlərindən Şakir Qoçəliyev aprel döyüşlərinin iştirakçısı olub. Digər şagirdi olmuş Xamis Vəliyev isə baş leyte-

nant rütbəsində cəbhə bölgəsində qulluq edir. Onlarla şagirdi müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.R.İbişovun sə-

mərəli pedaqoji fəaliyyəti, eyni zamanda gənclərdə hərbi-vətənpərvərlik hissəsinin yüksəldilməsindəki xidməti rayon İcra Hakimiyyəti, rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətləndirilmiş, Fəxri Fərmanlarla təltif olunmuşdur.

R.İbişovun ailəsində gələcəyin iki əsgəri böyüyür. Oğlanları Məhəmməd 9-cu, Amin isə 5-ci sinifdə oxuyur. Vətənpərvər ruhlu bu balacaların ən böyük arzusu torpaqlarımızı azad görməkdir. Doğma yurd-yuvaları, torpaqları haqqında yalnız valideynlərinin söhbətindən eşidən bu balacaların ürəyi daim Vətən torpaqlarını görmək, onu qorumaq eşqi ilə çırpınır.

Aliq Rzayev,
AJB-nın üzvü, Qızıl
Qələm mükafatı laureatı



"700 min ağac əkək" kampaniyası çərçivəsində 1000 ədəd ağac əkilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə "Hər yere bir ağac əkək" kompaniyası çərçivəsində ilkin olaraq YAP Hacıqabul rayon təş-



kilatı "700 min ağac əkək" kampaniyası çərçivəsində aksiya keçirib. Sabirabad Məşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə keçirilən aksiyada rayon ərazisində 1000 ədəd ağac əkilib.

Aksiyada YAP rayon təşkilatının fəalları,ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Hacıqabul"



Bayram ərəfəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi

31 Dekabr -Dünya Azərbaycanlılarının Həmreylik günü və Yeni il bayramı münasibəti ilə rayon İcra Hakimiyyəti şəhərimizdə kənd təsərrüfatı mallarının satış yarmarkasını keçirir.

Yarmarka dekabrın 26-29 tarixlərində şəhərimizin İsmət Qayıbov küçəsində, "Aynur" şadlıq sarayının yanında keçirilir. Rayon sakinlərinin bayramöncəsi kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkaya bayram süfrəsinə və mövsümə uyğun meyvə-tərəvəz, çərəz, quş ətə, yumurta, ağartı, mal ətə və s məhsullar çıxarılmışdır.

Rayon sakinləri 3 gün ərzində yarmarkada istedikləri məhsulları təzə və keyfiyyətli, eyni zamanda bazardakından ucuz qiymətə ala biləcəkdir.



Heydər Əliyev Akademiyasının dərsləri davam edir



Rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev Akademiyası"nın növbəti dərsləri keçirilmişdir. Birinci dərs rayon prokurorluğunun müstəntiqi Ədilə Əfəndiyeva tərəfindən keçirilmişdir. Dərsin mövzusu "Cinayət hüquq siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminalaşdırılması baxımından qanunvericilikdə edilmiş dəyişikliklər" adlanırdı. İkinci dərs isə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Hafis Bəşirov tərəfindən keçirilmişdir. Dərsin mövzusu "Yeni Azərbaycan Partiyasının 25 illik yüksəliş yolu" adlanırdı. Hər iki dərsdə müdaximələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Daha bir dərs Azərbaycan Respublikası Prezidentinin Tərəqqi medalı ilə mükafatlandırılmış İndira Şəmsivari tərəfindən keçirildi.

Dərsin mövzusu "Natiqlik bacarığı" adlanırdı. Dərs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə region gəncləri arasında natiqlik bacarığının inkişafı sahəsində maarifləndirmə xarakterli daşıyırdı. Sonda müdaximələrə Sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

Dərsin mövzusu "Natiqlik bacarığı" adlanırdı. Dərs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə region gəncləri arasında natiqlik bacarığının inkişafı sahəsində maarifləndirmə xarakterli daşıyırdı. Sonda müdaximələrə Sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

Dərsin mövzusu "Natiqlik bacarığı" adlanırdı. Dərs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə region gəncləri arasında natiqlik bacarığının inkişafı sahəsində maarifləndirmə xarakterli daşıyırdı. Sonda müdaximələrə Sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

Aytən Zülfəliyeva,
rayon Heydər Əliyev Mərkəzinin direktoru

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunun iqtisadi və sosial həyatında son illərdə müşahidə olunan yüksəliş nəzərə çarpacaq dərəcədə yenə davam etmiş və rayonun iqtisadiyyatının inkişafını əks etdirən makrogöstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Məhsul buraxılışı. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 224571,3 min manat olmuşdur. Məhsul buraxılışının əsas hissəsi kənd təsərrüfatı (43,8 faiz), ticarət və xidmət (25,4 faiz), tikinti (24,0 faiz) sektorlarının payına düşmüşdür. Sənaye, rabitə və nəqliyyat sahəsində məhsul buraxılışının xüsusi çəkisi isə müvafiq olaraq 5,5 faiz, 0,2 faiz və 1,1 faiz olmuşdur. 2017-ci ilin yanvar-sentyabr aylarında rayon iqtisadiyyatının istehsal sahələrində məhsul buraxılışının həcmi 164675,4 min manat, xidmət sahələrində isə 59895,9 min manat olmuşdur. Rayonun məhsul buraxılış həcmində istehsal sahələrinin payı 73,3 faiz, xidmət sahələrinin payı isə 26,7 faiz təşkil etmişdir.

Kənd təsərrüfatı. Hacıqabul rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı rayonun təsərrüfatlarında qarğıdalı, kartof, meyvə və üzüm məhsulu da istehsal edilir. İlk dəfə olaraq Hacıqabul rayonu ərazisində soya və şəkər çuğunduru bitkilərinin əkininə də başlanılmışdır.

Belə ki, rayon üzrə 4786,9 hektar sahəyə yazlıq bitkilər, o cümlədən 667 hektar sahəyə çoxillik otlar, 100 hektar sahəyə yazlıq arpa, 427 hektar sahəyə tərəvəz, 828 hektar sahəyə bostan bitkiləri, 807 hektar sahəyə dən üçün qarğıdalı, 156 hektar sahəyə soya, 556 hektar sahəyə şəkər çuğunduru, 1203,9 hektar sahəyə pambıq, 42 hektar sahəyə kartof əkilmişdir. Keçən ilin müqayisədə cari ilin çoxillik otları sahəsi 5,5 faiz, kartof sahəsi 5,0 faiz, qarğıdalı sahəsi 2,3 dəfə, pambıq sahəsi 2,3 dəfə, soya sahəsi 3,9 dəfə, şəkər çuğunduru sahəsi 3,5 dəfə çox olmuşdur. Əkilmiş 21511,9 hektar sahənin 14409 hektarını və ya 67,0 faizini payızlıq və yazıq dənli bitkilərin, 807 hektarını və ya 3,8 faizini qarğıdalı, 427 hektarını və ya 2,0 faizini tərəvəz, 828 hektarını və ya 3,8 faizini ərzaq üçün bostan, 42 hektarını və ya 0,2 faizini kartof, 1915,9 hektarını və ya 8,9 faizini texnik bitkilərin, 3083 hektarını və ya 14,3 faizini keçmiş illərin əkinləri də nəzərə alınmaqla yem bitkilərinin əkin sahəsi təşkil edir. 2017-ci ilin məhsulu üçün əkilmiş 14409 hektar sahədən 44861 ton taxıl məhsulu yığılmışdır. Mövsüm ərzində 7478 hektar sahədən 24136 ton buğda, 6931 hektar sahədən isə 20725 ton arpa məhsulu toplanmışdır. Ümumilikdə rayon üzrə taxıl bitkilərinin məhsuldarlığı hər hektara 31,1 sentner, o cümlədən buğda məhsulu üçün 32,3 sentner, arpa məhsulu üçün 29,9 sentner olmuşdur. 2017-ci il oktyabrın 1-i tarixinə rayonun kənd əməkçiləri 427 hektar sahədən 6796 ton tərəvəz məhsulu yığmışdır. Mövsüm dövrü ərzində rayon üzrə 828 hektar sahədən 11675 ton bostan məhsulu, 42 hektar sahədən 461 ton kartof məhsulu, 707 hektar sahədən 4695 ton qarğıdalı məhsulu, 540 hektar sahədən 25129 ton şəkər çuğunduru məhsulu yığılmışdır. Operativ məlumatlara əsasən 24.10.2017-ci il tarixə rayon üzrə 459 ton pambıq məhsulu yığılmış, xalis kondisiya çəkidi 392,6 ton pambıq təhvil verilmişdir. Rayon üzrə qarğıdalı, şəkər çuğunduru, soya və pambıq məhsulunun yığımı davam edir. Rayon üzrə meyvə toplanması da davam edir. 01.10.2017-ci il vəziyyətinə rayon üzrə 8792 ton meyvə, 261 ton üzüm toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə meyvə istehsalı 7 ton, üzüm istehsalı 3 ton çox olmuşdur. Hal-hazırda meyvə yığımı davam edir.

Cari ilin doqquz ayında bütün təsərrüfat kateqoriyalarında 6468 ton diri çəkiddə ət, 12392 ton süd, 257226 min ədəd yumurta və 228 ton yun istehsal olunmuşdur. Əvvəlki 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə diri çəkiddə ət istehsalı 10,6 faiz azalmış, süd istehsalı 0,1 faiz, yumurta istehsalı 9,1 faiz, yun istehsalı 1,3 faiz artmışdır. Rayonda 2017-ci ilin oktyabrın 1-i vəziyyətinə 38635 baş iri buynuzlu mal qara, o cümlədən 16338 baş inək və camış və 136625 baş qoyun və keçi mövcud olmuşdur. 2016-cı ilin doqquz ayı ilə müqayisədə qaramalın sayı 371 baş və ya 1,0 faiz, ana inək və camışların sayı 159 baş və ya 1,0 faiz, qoyun və keçilərin sayı isə 1139 baş və ya 0,8 faiz artmışdır.

Sənaye. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonu üzrə qeydə alınmış sənaye müəssisələrindən 10-u fəaliyyət göstərmiş və onların 7-si iri, 3-ü isə kiçik sənaye müəssisəsidir.

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonu üzrə sənaye sahəsində faktiki qiymətlərlə 12422,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye sahəsində faktiki qiymətlərlə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 4,3 dəfə artmışdır. Sənaye sahəsində rayon üzrə işin həcmi 37,1 faizi sənaye xarakterli xidmətlər, 62,9 faizi isə məhsul istehsalı olmuşdur. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonu üzrə sənaye xarakterli xidmətlərin həcmi 4610,4 min manat, sənayedə istehsalın həcmi isə 7811,8 min manat olmuşdur. Hesabat dövrü ərzində əmtəlik 95,8 Qvt.saat elektrik enerjisi, 23,6 mln.kubmetr təbii qaz, 0,2 min Qkal. buxar, 10,2 min manatlıq tullantı suları, 1006,2 min kv.m keramik metlax, 39,1 ton çörək, 53,2 ton heyvan yemləri, 48 ədəd metal qapı və pəncərələr istehsal olunmuş və istehlakçılara göndərilmişdir. Cari ilin yanvar-sentyabr aylarında rayon üzrə sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 53,5 min manatlıq məhsul istehsalı qeydə alınmış və istehsalın əsas hissəsini çörək məmulatları, heyvan yemləri, metal qapı və pəncərə istehsalı təşkil etmişdir.

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunun sənaye sahəsində işləyənlərin sayı 1260 nəfər olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə çalışanların say göstəricisi 128,1 faiz təşkil etmişdir. Sənayedə çalışanlara 3301,4 min manat əmək haqqı hesablanmış, bir işçiye düşən orta aylıq nominal əmək haqqı göstəricisi 291,1 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə çalışanlara hesablanmış əmək haqqı fondu 25,5 faiz artmışdır.

Nəqliyyat və rabitə. 2017-ci ilin əvvəlində rayonda 5671 ədəd avtomobil mövcud olmuşdur ki, bunlardan da 81,5 faizi minik, 15,6 faizi yük, 1,9 faizi sərnişin avtobusları, 1,0 faizi isə digər təyinatlı avtomobillər olmuşdur. Hazırda Hacıqabulda hər 100 ailəyə 33 şəxsi minik avtomobili düşür.

2017-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 208,0 min ton yük, 4050 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayonda nəqliyyat sektorunda yükdaşımaların həcmi 3,5 faiz, sərnişin daşınmalarının həcmi isə 3,4 faiz artmışdır.

Rayon əhalisinin telefon təminatını inkişaf etdirmək üçün 7128 nömrə tutumuna malik olan 17 ATS fəaliyyət göstərmişdir.

Əsas telefon aparatlarının sayı 6254 nömrə təşkil etmiş, onların 94,4 faizi əhalinin istifadəsinə verilmişdir. Rayonda hər 100 ailədən 41-nin telefon təminatı vardır. 2017-ci ilin yanvar-sentyabr aylarında rayonda rabitə sektorunda 464,2 min manatlıq xidmətlər qeydə alınmışdır. Bu dövr ərzində Hacıqabul rayonunun rabitə müəssisələrində çalışanların sayı 43 nəfər olmuşdur ki, bunlardan da bilavasitə 15-i qadınlardır. Rabitə sahəsində çalışanların əmək haqqı fondu 143,7 min manat, bir işçiye düşən orta aylıq nominal əmək haqqı göstəricisi isə 369,5 manat təşkil etmişdir.

Tikinti. Respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabul rayonunda da təmir-tikinti, abadlıq və yol, tikinti işlərinə xüsusi diqqət yetirilir. Bu sahədəki işlər respublika Prezidentinin regionların sosial-iqtisadi inkişafı proqramlarının təsdiqindən sonra daha da intensivləşdirilmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələri hesabına Hacıqabul rayonunda 4280,3 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitalla 54126,1 min manatlıq investisiyalar yönəldilmişdir. Investisiyaların 53955,8 min manatı və ya 99,7 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon ərazisində əsas kapitalla yönəldilmiş investisiyaların həcmi 9,1 dəfə, tikinti quraşdırma istiqamətində investisiyaların həcmi isə 9,5 dəfə artmışdır. 2017-ci il yanvar-sentyabr aylarında rayon üzrə adambaşına düşən investisiyanın həcmi 740,9 manat təşkil etmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonu ərazisində 11,8 min kv.m fərdi yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91,4 faiz təşkil etmişdir.

2017-ci ilin doqquz ayında Hacıqabul rayonunda qeydiyyatdan keçmiş tikinti təşkilatlarından 3-ü fəaliyyət göstərmiş və onlar öz gücləri ilə 1946,7 min manatlıq tikinti quraşdırma işlərinin faktiki qiymətlərlə həcmi ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artmışdır.

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda fəaliyyət göstərmiş podratçı tikinti təşkilatlarında çalışanların orta siyahı sayı 162 nəfər olmuşdur. Bu sahədə çalışanlar üçün hesablanmış əmək haqqı fondu 363,2 min manat təşkil etmiş və bir işçiye hesablanmış nominal orta aylıq əmək

haqqı göstəricisi isə 250,0 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə podratçı tikinti təşkilatlarında işləyənlərin sayı 27,9 faiz, əmək haqqı fondu 32,1 faiz, bir işçiye hesablanmış nominal aylıq əmək haqqı göstəricisi isə 3,2 faiz artmışdır.

İstehlak bazarı. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda ticarətin bütün kanalları vasitəsilə əhaliyə 174585,9 min manatlıq müxtəlif istehlak malları satılmış, əhaliyə 23186,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,5 faiz, ödənişli xidmətlərin həcmi isə 0,4 faiz artmışdır. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda pərakəndə əmtəə dövriyyəsinin həcmi 173120,0 min manat, ictimai iaşə əmtəə dövriyyəsinin həcmi isə 2905,0 min manat olmuşdur. Pərakəndə qaydada realizə olunmuş istehlak mallarının 9,0 faizi qeydiyyatdan keçmiş ticarət təşkilatları, 4,5 faizi əşya, qarışıq mallar və ərzaq yarmarkası, kənd təsərrüfatı bazarı, 86,5 faizi isə digər fiziki şəxslərin payına düşmüşdür. 2017-ci il oktyabrın 1-nə ticarət təşkilatlarının əmbarlarında 11040,8 min manatlıq əmtəə məhsulları qalığı qeydə alınmışdır. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda adambaşına düşən pərakəndə əmtəə dövriyyəsinin orta aylıq həcmi 258,6 manat olmuşdur.

Araşdırılan dövr ərzində əhaliyə 23186,0 min manatlıq müxtəlif ödənişli xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz çoxdur. Dövlət sektorunda olan təşkilatlar tərəfindən əhaliyə 2364,7 min manatlıq, qeyri-dövlət sektorunda olan təşkilatlar tərəfindən isə 20821,3 min manatlıq müxtəlif ödənişli xidmətlər göstərilmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında əhaliyə 4704,0 min manatlıq məişət xidmətləri göstərilmişdir. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin ümumi həcmində məişət xidmətlərinin payı 20,3 faiz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət xidmətlərinin həcmi 0,8 faiz artmışdır.

Qiymət indeksləri. 2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərinin ötən ilin müvafiq dövrünə nisbətən qiymət indeksi 113,9 faiz təşkil etmişdir. Bu göstərici rayonda istehlak olunan ərzaq məhsulları üzrə 117,9 faiz, qeyri ərzaq məhsulları üzrə 112,5 faiz, ödənişli xidmətlər üzrə isə 109,6 faiz təşkil etmişdir.

(Davamı səh. 4-də)



HACIQABUL

◆ № 21 (680) 29 dekabr 2017-ci il

Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idman tədbiri



Yaşasaydı 30 yaşını 2018-ci ilin 7 fevralında qeyd edəcəkdi. Bütün gənclər kimi onun da arzusu var idi. Amma digərələrindən fərqli olaraq onun arzusu yuva qurmaq, övlad sahibi olmaq deyil, işqal altında olan torpaqlarımız azad etmək, üçrəngli bayrağımızı azad olunmuş torpaqlarımızda sancmaq idi.

Elə ən böyük amal uğrunda da canından çox sevdiyi vətəninə fəda etdi, şəhidlik zirvəsinə ucaldı. Tək başına onlarla düşmən əsgər və zabiti məhv etdi.

Şəhid Mübariz İbrahimovun əziz xatirəsi bu gün Azərbaycanda yaşayan öz vətəninə, xalqına bağlı olan hər bir kə-

sin gəlbindedir. Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin

təşkilatçılığı ilə Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Hacıqabul şəhər ümumtəhsil məktəblərinin şagirdləri -oğlan və qızlardan ibarət voleybol, futbol və şahmat yarışları üzrə komandaların şəhər birinciliyi keçirilmişdir. Nəticələr aşağıdakı kimi olmuşdur:

QIZLAR - VOLEYBOL

I YER - 9 sayılı tam orta məktəbinin voleybol komandası

II YER - 10 sayılı tam orta məktəbinin voleybol komandası

III YER - 2 sayılı tam orta məktəbinin voleybol komandası

OĞLANLAR - VOLEYBOL

I YER - 5 sayılı tam orta məktəbinin voleybol komandası

II YER - 6 sayılı tam orta məktəbinin voleybol komandası

III YER - 4 sayılı tam orta məktəbinin voleybol komandası

FUTBOL

I YER - 6 sayılı tam orta məktəbinin futbol komandası

II YER - 5 sayılı tam orta məktəbinin futbol komandası

III YER - 10 sayılı tam orta məktəbinin futbol komandası

ŞAHMAT

I YER - 1 sayılı tam orta məktəbinin komandası

II YER - 8 sayılı tam orta məktəbinin komandası

III YER - 5 sayılı tam orta məktəbin komandası

Yarışların qalibləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin Diplom və Fəxri Fərmanları ilə təltif olunmuşdur.

*Reyhan Nuriyeva,
Rayon UĞİŞM-nin direktor müavini*



Vergilər uşaqların gözü ilə

Bu günlərdə şəhər 9 sayılı tam orta məktəbin XI sinif şagirdləri 5 sayılı Regional Vergilər İdarəsinə ekskursiya etmişdir. Ekskursiyada şagirdlərimiz iqtisadiyyatımız barədə geniş məlumatlandırılmışlar.

Ekskursiya zamanı şagirdlərə iqtisadiyyatımız haqqında bilgi verilərək qeyd olunmuşdur ki, iqtisadiyyat istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektədir. İqtisadiyyat insanlının öz ehtiyaclarını təmin etmək məqsədilə məhdud vəsaitdən necə istifadə etməsi barədə elmdir.

İqtisadiyyatda qənaət vacibdir. Qənaət etmək lüzumsuz xərclərin aradan qaldırılmasına, itkilərin azaldılmasına imkan yaradır. Şagirdlərimiz bu ekskursiyada iqtisadiyyatımız haqqında məlumatlandırıldı, necə qənaət etməyi, öz ehtiyaclarını necə təmin etmək və bir cox bu məsələlər barədə geniş məlumat əldə etdilər.

*Aynurə Pənahova,
şəhər 9 sayılı tam orta məktəbin fizika müəllimi*

Yeni il şənliklərində yanğın təhlükəsizliyi tədbirləri

Qarşıda "Yeni il" bayramı gəlir. Yeni il şənliklərini bəzəkli yolkasız təsevvür etmək çətinidir. Hər il olduğu kimi bu il də mədəniyyət və təhsil ocaqlarında, uşaq bağçalarında, yaşayış evlərində yolkalar qurulur və onlar müxtəlif bəzək əşyaları ilə bəzədilir. Lakin bəzən yanğın təhlükəsizliyi qaydalarının pozulması bayram şənliklərində qəmginlik gətirir, uşaqların odlu dəcəlliyi yeni il şənliyini acınacaqlı sonluqla bitirir. Buna görə də müəllimlərin, tərbiyəçilərin və məktəblilərin yeni il şənliklərini təşkil edərkən hansı yanğın təhlükəsizliyi tədbirləri görülməsini bilmələri zəruridir.

Şam ağacı qurulmuş otaqların yaxınlığındakı dəhlizlərin, foyələrin və s. ehtiyat çıxış qapıları "Çıxış" sözü yazılmış işıqlandırıcı göstəricilərlə və tez açıla bilən cəftə ilə təmin olunmalıdır. Yolka şənliyində həddindən artıq uşaq toplanmışından və çıxış yolu kifayət qədər olmadığından tıxac əmələ gəlir, uşaqlar vahimələnir və yaranmış sıxlıq zamanı uşaqlar yıxılaraq ayaq altında əzilə bilər.

Şam ağacı qurularkən yerə möhkəm bərkidilməli, yaxud yıxılmayan dayağ üstündə qurulmalıdır, həmçinin onun budaqları tavana və divara toxunmamalıdır. Onun işıqlandırılması isə elektrik cərəyanı ilə yalnız zavodda hazırlanmış standartlara uyğun avtomat qırılanda olmalıdır. Elektrik qızılandırsa birbaşa avtomat tərtibat vasitəsilə elektrik lövhəsinə və yaxud rəzetkaya qoşula bilər.

Yeni il şənlikləri zamanı pambıqdan, tənziyən, kağızdan və digər tezalıyan materiallardan tikilmiş paltarlar geymək olmaz. Yolkaları şamlarla işıqlandırmaq olmaz, bu olduqca təhlükəlidir. Onu oddan qoruyucu maye hopdurulmamış pambıqla bəzəmək, ondan tezalıyan sellüloz, kağız və s. hazırlanmış oyuncaqlar asmaq, eləcə də bertoli duzu səpmək qadağandır.

Yeni il şənlikləri zamanı qıvcım səpən fişəng və digər partlayıcı oyuncaqlardan istifadə etmək təhlükəlidir. Uşaqlar bayram şənlikləri ərəfəsində odlu fişəngləri və digər partlayıcıları fikirləşmədən istənilən səmte ata bilərlər. Həmin fişənglər müxtəlif tikililərin yanar konstruksiyalarının üzərinə düşərsə yanğın törətməklə bədbəxt hadisələrin baş verməsinə səbəb olar.

Yeni il şənlikləri zamanı hər bir müəllim və məktəbli yanğından mühafizə orqanlarının yaxın köməkçisi olmalı, yeni il yolkası qurulan zaman yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət etməli, yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunmuş qayda pozuntuları hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidirlər. Yanğın Təhlükəsizliyi Qaydalarına düzgün riayət olunması yeni il şənliyinin təhlükəsiz keçirilməsinə, əmlakımızın və həyatımızın yanğından qorunmasına tam zəmanət verir.

Yeni iliniz mübarək!
Yanğın hadisəsi baş verdikdə 101 və ya 112 nömrələrinə zəng etməyi unutmayın!

*FHN-nin
Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi*

Elan

Hacıqabul şəhər Neftəprovod küçəsi ev 5, mənzil 2-də yaşayan Babayeva Sara Şaban qızına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX-0402188 nömrəli Çıxarış itdiyi üçün etibarsız sayılır.

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı

(Əvvəlki səh. 3-də)

Əhali. 2017-ci il oktyabrın 1-i vəziyyətinə Hacıqabul rayonunun əhalisinin sayı 74,4 min nəfər, o cümlədən, şəhər əhalisinin sayı 37,4 min nəfər, kənd əhalisinin sayı isə 37,0 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində rayon əhalisinin sayı 0,8 min nəfər və yaxud 1,0 faiz artmışdır. Araşdırılan dövrdə Hacıqabul rayonunda 422 nəfər qaçqın, 1611 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon əhalisinin 50,6 faizini qadınlar, 49,4 faizini kişilər təşkil edir. Hacıqabul rayonunda əhalinin milli tərkibində əsas yeri ötən illərdə olduğu kimi azərbaycanlılar, ruslar və türklər tutmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda 941 doğum və 310 ölüm faktı qeydə alınmışdır. 2017-ci ilin doqquz ayında rayonun VVADQ orqanları tərəfindən 340 nigah və 38 boşanma qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə rəsmi qeydə alınan nigahların sayı 7,0-dən 6,1-ə qədər azalmış, boşanmaların sayı isə 1,0-dən 1,6-ya qədər artmışdır. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Hacıqabul rayonuna 184 nəfər qeydiyyatda düşmüş, 57 nəfər isə qeydiyyatdan çıxmışdır. Beləliklə, bu dövrdə rayonda miqrasiya saldosu müsbət 127 nəfər olmuş və rayonda əhalinin ümumi artımı 758 nəfər təşkil etmişdir.

Səhiyyə. Hesabat dövründə Hacıqabul rayonunda 106 çarpayıllıq 2 xəstəxana, 12 ambulatoriya müəssisəsi əhaliyə müxtəlif səhiyyə xidmətləri göstərmişdir. Bu səhiyyə müəssisələrində 60 həkim, 189 nəfər orta tıbb işçisi çalışmışdır. 2017-ci ilin yanvar-sentyabr aylarında rayon əhalisinin hər on min nəfərinə 8,1 həkim, 25,5 orta tıbb işçisi, 14,2 xəstəxana çarpayısı düşmüşdür. Səhiyyə ocaqlarına müxtəlif xəstəliklə-

dən 154713 xəstə müraciət etmiş və onlardan 932 nəfəri xəstəxana şəraitində müalicə olunmuşdur. Bu dövrdə qeydə alınmış xəstəliklər arasında qan dövranı xəstəlikləri, endokrin xəstəlikləri, əsəb sistemi xəstəlikləri üstünlük təşkil etmişdir.

Təhsil və Mədəniyyət. 2017-2018-ci tədris ilinin əvvəlinə rayonda 33 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Bu təhsil müəssisələrində 10686 nəfər şagird qeydə alınmışdır ki, bu da ötən tədris ili ilə müqayisədə 346 nəfər və yaxud 3,3 faiz çoxdur. Hesabat dövründə rayon təhsil sistemində 869 nəfər işçi çalışmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 nəfər və yaxud 2,4 faiz çoxdur. 2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda 3 məktəbəqədər müəssisə fəaliyyət göstərmişdir ki, bu müəssisələrdə tərbiyə alan uşaqların sayı 170 nəfər, işləyənlərin sayı isə 47 nəfər təşkil etmişdir.

Mədəniyyət sahəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Hacıqabul rayonu üzrə 27 kütləvi kitabxana, 19 klub müəssisəsi fəaliyyət göstərmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında rayonun mədəniyyət sahəsində çalışanların orta aylıq sayı 238 nəfər təşkil etmişdir.

Pensiya təminatı. 2017-ci il oktyabrın 1-nə Hacıqabul rayonunda 7555 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuş, onlara təyin olunmuş aylıq pensiyalarının orta məbləği isə 176,1 manat təşkil etmişdir. Qocalığa görə pensiya təyin olunmuşların sayı 4167, əlilliyə görə 2009, ailə başçısının itirilməsinə görə isə 1379 nəfər olmuşdur. DSMF Hacıqabul Rayon Şöbəsində isə 2017-ci il oktyabrın 1-i vəziyyətinə 3666 nəfər müavinət alan qeydiyyatda olmuş, təyin olunmuş aylıq müavinətlərinin orta məbləği 71,3 manat təşkil etmişdir. 2017-ci il oktyabrın 1-i vəziyyətinə rayonda 1437

nəfərə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Bir nəfərə düşən yardımın orta aylıq həcmi 33,4 manat olmuşdur.

Əmək bazarı. 2017-ci il oktyabrın 1-i vəziyyətinə Hacıqabul rayonunda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 36,8 min nəfər olmuşdur. Bu isə ümumi rayon əhalisinin tərkibinin 49,5 faizini təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin xüsusi çəkisi 98,4 faiz, məşğulluq xidmətləri orqanı tərəfindən işsiz statusu verilmişlərin xüsusi çəkisi isə 1,6 faiz olmuşdur. Rayon üzrə məşğul əhalinin 15,3 faizi dövlət sektorunda, 84,7 faizi isə qeyri-dövlət sektorunda çalışır. Son illərdə rayondakı məşğul əhalinin tərkibində dövlət sektorunun payının tədricən azalması, qeyri-dövlət sektorunun payının artması müşahidə olunur. Xüsusi mülkiyyətdə olan sahələrdə məşğul əhalinin əsas hissəsi tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sferalarında çalışır. Rayon məşğulluq xidməti orqanı tərəfindən 2017-ci il oktyabrın 1-nə rəsmi işsiz statusu almış şəxslərin sayı 574 nəfər kimi qeydə alınmışdır. Bu işsizlərin 48,3 faizini qadınlar, 51,7 faizini kişilər təşkil etmişdir.

Əhalinin heyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 311,4 manat olmuşdur. Rayonda müddə ilə işləyən bir qadın işçinin orta aylıq əmək haqqı göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 266,3 manat təşkil etmişdir. Ən yüksək əmək haqqı göstəricisi maliyyə, nəqliyyat, rabitə, tikinti, idarəetmə sahələrində qeydə alınmışdır.

2017-ci ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda 1582 yeni iş yeri açılmışdır ki, bunların da bilavasitə 1420-si daimi iş yerləridir.

Rayon Statistika İdarəsi

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompyuter mərkəzində yığılmışdır, "Son Dakika" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisənziya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri,
İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200